



**Azərbaycan Respublikasının
Medianın İnkışafı Agentliyi
Azərbaycanın dövlətçilik tarixinin,
milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği**

Aynur Turan

(əvvəli ötən sayımızda)

Şimşəklər çinartak şanlıb yere,
Düşmənin gözündə dırşəkdi hər dağ.
Babalar atını sürüb gedibdi,
Qayalar boyonib qalıbdır ancaq.
Oğlu-Shah İsmayı Xətai adlı,
Ağ atlı oğlan var, atı qanadlı;
Bir de Suraxani atasığahı var,
Bir de Misri qılınc, bir de Çənlibel;
Bir de 'Heydərbaba' yazılmış bir dil.
Torpağı ot deyil, kişi göyərdən.
Vətən... vətən!

Sabir Rüstəmxanının vətənimizə sevgisi, vətənə, millətə olan məhəbbəti onun bütün misralarından, şeirlərindən, ümumiyyətlə hər kəlməsindən süzüllüb ağ vərəqlərə töküldür. Onun hər bəndi, hər kəlməsi vətən qoxuyur. Sabir yaradıcılığı başdanayağa vətənə həsr olunur desək yanılmariq. Böyük şairin "Qəhrəman ana", "Qəhrəman oğul", "Ruhumuz sərhədsiz olduğu üçün", "Tarixi yaradanlar", "Doğmalıq...", "Bu yurd mənə tanış gəlir", "Qopuz səsi, Şaman duası" şeirlərindən vətənə sevgi, vətənə bağlılıq, vətənə olan dərin duyğular sözüllüb gəlmekdədir. Bu şeirlərdə Vətənin qədim, ulu keçmiş, xalqın mənəviyyatı, millet kimi formalşmasında keçdiyi mərhələlər qururla, yanğıyla misra qatarına düzülüb. Şairin şeirlərində bəzən yağı düşmənlerimizle bərabər sapı özümüzdən olan nadanlarımızda qınaq hədəfəne çevrilir. Onun əsərlərində tariximizi saxtalaşdırınların layiqli cavabı verilir.

Vaxt olub ki, öz gülləmiz
Gözümüzə tuşlanıb,
Öz zəmimiz əlimizlə
Bicilməmiş xişlanıb,
Pisliyimiz düşmənə xoş!
Daima alqışlanıb;
Mən də elə sənin kimi
Öz-özümə qəniməm,
Öz nəfsimlə talan olub
Öz yatarım, xəzinəm...
...Aman, durna, dimdiyini
Öz başında sınama,
Sən gücünü yurdaşında,
Qardaşında sınama!..

S.Rüstəmxanının əsərlərinin əsas motivi vətənpərvərlik ruhu, ezmkarlıq, ruh yüksəkliyidir. Hər bir şeirdə milli qırur, vətənə məhəbbət və vətənə məhəbbətə çağırış açıq şəkildə görünməkdədir.

Babaların igid ruhu dirildi,
Qısaş deyir türk yaddaşı-şanımız.
Ömür bize vətən üçün verildi,

dər təvazökardır, məgrur və başı ucadır. Şeir üreyin, beynin kardioqramıdır. Şeir yalnız üzəyin yox, həm də ömrün cövhəridir. S.Rüstəmxanının kitablarında yalnız birçə ömrün deyil, nəsillər və əsrlər ömrünün cövhəri verilmişdir. Xoşbəxt o şairdir ki, xalqını temsil edə bilir, bu halda onun ilham vergiləri yalnız özünnün deyil, bütün ulusun, yurdun mənəvi kardioqramına çevirilir. Şeir və dastanların çoxu əsrimizin son rübündə yazılısa da, ehtiva, dairəsi çox böyük, çox əzəmetlidir.

I aparıcı: Sabir Rüstəmxanlı bizim XX əsr şeirimizdə bir məktəbdir. Amma bu məktəbin özünün də məxsus olduğu

ridir, düşüncə şairidir. Şeirlərinin mayası, qayəsi, qələmindən süzülen misralarının əriş-arğacı fikirdən yoğrulub, fikirdən toxunub. Şair elə bir şey yazmayıb ki, dünən çəpikdə, alqışda əsim misralar bu gün xəcalet tarine çevrilsin, müəllifinə əzab-əziyyət versin, peşmançılıq gətirsin. Sabir Rüstəmxanının poeziyasında qinanılsı birçə misra belə yoxdur. Onun dərdi elin dərdində tən olubdur həmişə. Şair üreyində eli boyda, özü boyda qəm yükü gəzdiribdir, yorulmayıbdır. Bu qəm yükündən usanmadan, yorulmadan, bezmədən ciyinlərinə alıb. Elin yolunda yanıb, elin pərvanəsinə dönübdür.


**Biz işiq yolcusuyuq,
məqsəd-işiq,
Biz olan yerde olur
zülmət-işiq.
Ruh-işiq,
Məslək-işiq,
Qeyrat-işiq,
Güç-işiq,
Qüvvət-işiq,
Cürət-işiq.
O könlüldən ki, keçir,
Eşq ilə qeyrat damarı
Orda öz bayraqını
asdı işiq.
Atalardan bize mirasdı işiq.
B. Vahabzadə**

Dünyada ilk qədəmlərimizi atarkən doğulduğumuz torpağın adı bizim hələ sadə, təfəkkürümüzdə Vətən mənasındadır. Sonra bu ad məktəb dəftərimizin üstünə yazılır, məktublarımızın üstündə bir ünvan kimi dünyani dolaşır. Daha sonralar ömür pasportumuza yazılıaraq bütün həyat boyunca bizimlə birgə yaşayır. S.Rüstəmxanlı da ədəbiyyatımıza, poeziyamıza öz imzası, adı, soyadı ilə yazılır. Şanla-sanballa yazılın bu imza poeziyamıza silinməz möhür vurdu və daha neçə-neçə əsərlər yazıldıqca da, vurulacaq... Ürəyinizə hərarət, qələminizə bərəkət, gözəl şairimiz. Yaşayın və yaradın!..

müzde Vətən mənasındadır. Sonra bu ad məktəb dəftərimizin üstüne yazılır, məktublarımızın üstündə bir ünvan kimi dünyani dolaşır. Daha sonralar ömür pasportumuza yazılıaraq bütün həyat boyunca bizimlə birgə yaşayır. S.Rüstəmxanlı da ədəbiyyatımıza, poeziyamıza öz imzası, adı, soyadı ilə yazılır. Şanla-sanballa yazılın bu imza poeziyamıza silinməz möhür vurdu və daha neçə-neçə əsərlər yazıldıqca da, vurulacaq... Ürəyinizə hərarət, qələminizə bərəkət, gözəl şairimiz. Yaşayın və yaradın!..

I aparıcı: Qoy ilham pəriniz sizi müdələsin yeni-yeni şeirlərə, piçildəsin qulağınza misraları, bəndləri. Tanrı sizini və sizin simanızda vətən övladlarını qorusun.

**Biz tarixi yorub gəldik
Keçdiq uzun yolları,
Üç qitəni qucaqladı
Türkün açıq qolları.
Hər ocaqda işığımız,
Hər zirvədə qalamız.
Biz allahın balasıyız,
Tarix bizim balamız.**



Ömür kitabına poeziya yazılıan şair Sabir Rüstəmxanlı

Qurban getsək halal olsun qanımız...

Mənim yoluma bax, əzəldən haqlı,
Haqqı gücsüz bilib gülmək günahdı,
Gələcək cəzəni çəkməyin vaxtı,
Hesabı axırdı kesən millətim!..

Bəzən Şairin öz qəlbə ilə söbəti də vərəqlər üzərinə töküldür.

Şairlik nəyime gərəkdir?

Deyim!

Şeirdə təselli aparmaq üçün.

Təzə söz deməyə gümanım azdı,
azıram köhnəni qorumaq üçün.
Özümü qorumaq odlar içində,
Adımı qorumaq adlar içində,
Mənim bu narahat qəlbim sinmasın
Xoşbəxtler içində yadlar içində!
Digər şeirinə nəzər salaq:
Qz ana dilimə, ana sözümə
Bir təzə kəlmətə qoşula bilsəm;
Sınəmə səpişən od yağışından-
Yad sözden, yad ruhdan yaşına bilsəm,
Demək çiçəklənən cavan budağam,
Mən söz əsərитеk yaşayacağ!

Görkəmli şair həyatın bütün səslerinə, bütün çağrılarına ca-

Dünyada ilk qədəmlərimizi atarkən doğulduğumuz torpağın adı bizim hələ sadə, təfəkkürümüzdə Vətən mənasındadır. Sonra bu ad məktəb dəftərimizin üstünə yazılır, məktublarımızın üstündə bir ünvan kimi dünyani dolaşır. Daha sonralar ömür pasportumuza yazılıaraq bütün həyat boyunca bizimlə birgə yaşayır. S.Rüstəmxanlı da ədəbiyyatımıza, poeziyamıza öz imzası, adı, soyadı ilə yazılır. Şanla-sanballa yazılın bu imza poeziyamıza silinməz möhür vurdu və daha neçə-neçə əsərlər yazıldıqca da, vurulacaq... Ürəyinizə hərarət, qələminizə bərəkət, gözəl şairimiz. Yaşayın və yaradın!..

vab verən əsil şairdir. O, ahəngini Azərbaycanın dahi şairlərinin ahəngindən götürmüştər bir şairdir. S.Rüstəmxanlı hardasa Səməd Vurğun, Şəhriyar, Rəsul Rza kimi yaxın, Mirzə Ələkbər Sabir, M.Füzuli, Nəsimi kimi "uzaq" sələflərindən, Bəxtiyar Vahabzadə təki çağdaşlarından təsirlənib qüvvət almış, öz yaşılardının çoxunu tezliklə arxada qoyub ən yeni Azərbaycan türk poeziyasının ön atəş xəttinə çıxa bilmişdir. Nəfəsindəki qəhrəmanlıq yanğısının tüstüsüz alovuna baxmayaqara bu poeziya nə qə-

daha böyük müqəddəs məktəbi var. Bu, bəxtsiz şairimiz Məhəmməd Hadi ilə başlanan milli poeziya məktəbimizdir. Birinci Rus inqilabı bize metbuat azadlığı verdi. Bu azdlığın bitirdiyi zərif çiçəklərdən biri Azərbaycan xalqının oyanan milli şüuru idi.

**Çəkil torpağımdan, ey yağı düşmən,
Mən şəytan ümidiñ üzən millətim.
Dünyanı üstümə qaldırdın yetər,
Dünyanın dərdinə dözen millətim.**

Sabir Rüstəmxanlı fikir şai-

Sabir Rüstəmxanlı əqidə şairidir. O, min bir mükafatdan, min bir vəzifədən elin bir "sağ olunu" üstün tutubdur. S.Rüstəmxanlı Nəsimi davamçısıdır. Amalını da ustادından götürüb, çəşməsindən su içibdir. Sözün düzünü deməyi, düşündüyünü diliñə getirməyi bacarıbdır. Bəlli, S.Rüstəmxanlı həqiqəti deməkdən heç vaxt çəkinməyibdir. O, aydın sabahlara işiq yolcusudur.

Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur